

# Unudulmayanlar

Azərbaycan ədəbiyyatı tarixində xix və xx əsrlər keçən əsrlərin ədəbi ənənərinə nə qədər bağlı olsa da bu yuzilliklərin hər biri özünün yeni, orjinal xüsusiyyətləri ilə seçilir. Ümumi səciyələndirsek onlar xalqın tarixində böyük hadisələri, həmin dövrün adət-ənələrini, yaşayışını, əks etdirən müstəqil ədəbi-tarixdir.

Bu baxımdan həmyerlimiz İ. B. Qutqaşınlı ədəbiyyat tarixinə: Rəşid bəy və Səadət xanım" və "Səfərname" əsərlərile öz imzasını qoymuşdur. Xususilə "Səfərname" əsəri ədəbi, tarixi, coğrafi baxımdan indi de tədqiqatçılar üçüt maraqlı mənbədir. Həyatının 25 ilini Rusiyada, Moskva və Peterburqda, Varşavada, Tiflisdə yaşamış və bu illerdə rus dilində danışmış ədibin bu əsərini oxuyarkən dilin doğmaliyi, təmizliyi, şirin dil üslubu, ifadə terzi, lügət tərkibi oxucunu heyran qoyur.

"Səfərname"də İsmayıllı bəyin coğrafi biliklərə böyük əhəmiyyət verdiyiini görürük. O, keçdiyi yerlərin ərazisi, iqtisadi vəziyyəti, təbii sərvətləri, yolları, neqliyat vasitələri, əkincilik, tikintilər, bağçılıq və maldarlıq haqqında məlumat verir. Tikintilər və suvarma sistemləri barədə danişır, yaşayış yerlərinin hansı dilə və dinə malik olmasına təsvir edir.

İ. Qutqaşınlı "Səfərname" əsərində tarix, coğrafiyaya, etnoqrafiya və mifologiyaya dair məlumatlar verir ki, bu əsərdən istifadə etməklə canlı müşahidələr, tarixi hekayələrdən tədqiqatçılarımız yararlana bilər.

İ. B. Qutqaşınlı Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz Bölmesinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü idi. Onun "Səfərname"



əsərini bu formada yazması təbii idi. Amma bəzi məqamlar da diqqəti cəlb etməyə bilmez. Bu əsərdə dövlət əhəmiyyətli, coğrafi-hərbi önəmi olan məlumatlar həddən çoxdur. Qutqaşınlığın Osmanlı imperatorluğuna aid olan yerlərdə hərbiçilərlə görüşləri, paşalarla, ordu müşavirlərlə və bir çox yüksək vəzifəli adamlarla görüşləri bizə İsmayıllı bəyin vətəni barədə yeni fikirlərinin olması qənaətinə getirir. Bunu dəqiqləşdirmək üçün biz faktlara nəzər yetirək. Anadolu ordusunun baş komandanı, Zərif Mustafa paşa 1854-cü ildə İsmayıllı bəyə gizli yolla məktub göndərir. Məktubda Azərbaycan və Dağıstanda Rusiya əleyhine üşyanlar təşkil etməyə çağır-

rir. Bu məktub erməni polkovniki Loris Məlikovun əlinə düşür.

Rusiya özünün ehtiyatda olan general-majorunun Məkkə səfərini onsuza da alqışlamırdı. İsmayıllı bəyin Sərqə üz tutması orda apardığı görüşlər narahatçılıq yaradırdı. Bu səbəblərdən 1855-ci ildən İsmayıllı Qutqaşınlığın üzərinə gizli nəzarət qoyuldu. Rusiya ona aid olan sənəd və şəkilləri Moskva, Varşava, Sankt-Peterburqdan, Tiflisdən yığıldırdı. Bu vaxtadək sənədlərin hansı arxivlərdə saxlanması haqqında dəqid məlumatımız yoxdur. Baxmayaraq ki, müxtəlif zamanlarda Moskva və Leningrad şəhərlərində olan arxivlərə bu barədə sorğular verilmişdir. Lakin müsbət cavab alınmamışdır. Məhz bu səbəbdənki, bu günə qədər bizdə ona aid olan şəkil yoxdur. Həyatının çox hissəsi de açılmamış qalıb.

Ismayıllı bəy 1847-ci ildə Şamaxı şəhərində təhsil işində işləməyə başlayır. Bu vaxt o polkovnik rütbəsində idi. Hansı səbəblərdən ona 1850-ci ildən 6 dekabrda general-major rütbəsi verilmişdir. Onun üzərinə qoyulmuş gizli nəzarətin əsl səbəbləri nə idi? Onun doğum və ölüm tarixləri niyə dəqiqləşdirilmir? Bu ki, mümkündür. Mən muzey işçisi kimi tədqiqatçılarımızdan və Qəbələ əhalisindən xahiş edirəm ki, xalqımızın böyük oğlu, general-major, yazıçı, sair, marifçi, kənd təsərrüfatı cəmiyyəti və coğrafiya cəmiyyətinin üzvü, 2 dəfə Məkkə səfərində olmuş, kasib müsəlman uşaqları üçün məktəb açmış bu insan haqqında kiçik belə məlumatları olsa bizdən əsirgəməsinlər.

**Çimnaz MÜZƏFFƏROVA, İsmayıllıbəy Qutqaşınlığının xatirə-ev müzeinin müdürü.**

## Təqvimindən setirler

**18 mart:** Xalq artisti, muğam və mahnilarımızın mahir ifaçısı **Xan Şuşinski** (İsfəndiyar Aslan oğlu Cavanşirov, 1901—1970) vəfat etmişdir. Müstəsna istedadı, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti ilə məşhur idi.

**19 mart:** Yaziçi-dramaturq, dövlət xadimi **Nəriman Nərimanov** 1925-ci ilde vəfat etmişdir.

Xalq artisti, teatr xadimi, Məcnun rolinin ən gözəl ifaçısı (bu partiyani 400 dəfədən çox oynayıb) **Hüseynqulu Sarabski** (H. Rzayev, 1879-1945) anadan olmuşdur.

**21 mart:** Xalq şairi, akademik, içtimai xadim, poeziyamızın parlaq ulduzu **Səməd Vurğun** (Vəkilov, 1906—1956) anadan olmuşdur. Azərbaycan Yaziçilər İttifaqının sədri, EA-nın vitse-prezidenti olmuşdur. Lirik şeirləri, poemaları, draməsərləri məşhurdur.

**22 mart:** Əməkdar incəsənət xadimi, şair-dramaturq, teatr xadimi **Cəfər Cabbarlı** (1899—1934) anadan olmuşdur. Şeirləri, dram əsərləri, hekayələri oxucu rəğbəti qazanıb, bu gün də aktuallığını itirməyib.

Xalq yazıçıları **Mehdi Hüseyn** (1909—1965), **İsmayıllı Şixli** (1919—1995), xalq artistleri **Abbas Mirzə Şərifzadə** (1893—1939), gülüş ustaları **Lütfeli Abdullayev** (1914—1973), **Əlağa Ağayev** (1913—1983), müğənni, xalq artisti **Rübəbə Muradova** (1933—1983) dünyaya gəlmişlər.

**23 mart:** Əməkdar incəsənət xadimi, şair-dramaturq, teatr xadimi **Əşref Abbasov** (1920—1992) Şuşada anadan olmuşdur. Bir çox instrumental əsərlərinin, mahni və romanslarının, ilk uşaq baletinin ("Qaraca qız") və s. musiqi əsərlərinin müəllifidir. Konservatoriyanın rektoru olub.

**24 mart:** Görkəmlı yazıçı, tarixi romanlar müəllifi, şair-dramaturq **Məmməd Səid Ordubadi** (1872—1950) anadan olmuşdur. İngilizi fəaliyyətine görə sürgünə göndərilmiş, sonra Həştərxana, 1920-ci ildə Bakıya qaydırıldı. Bir sıra qəzetlərdə iştirak edib. 4 cildlik "Dumanlı Təbriz", "Döyüşən şəhər", "Gizli Bakı", "Qılınc və qələm" romanları məşhurdur.

**1908-ci ildə** Bakıda ilk dəfə **küçərin işıqlandırılmasına** başlanıb.

**25 mart:** 1992-ci ildə **Azərbaycanın Milli Qəhrəmanı** adı təsis olunub.

**26 mart:** SSRİ xalq artisti **Ələsgər Ələkbərov** (1910—1963) Bakıda anadan olub. Səhnə fəaliyyətinə 1924-cü ildə həvəskar aktyor kimi başlayıb. Akademik Milli Dram Teatrında işləyib. Teatrda və kinoda müxtəlif rollarda çıxış edib.

Xalq artisti **Fatma Muxtarova** (1893—1972) Urmiyada dünyaya gəlib. Ailesi ilə Rusiyaya köçüb. Ata-anasını erkən itirib. Ailesini saxlamaq üçün şarmanka və qarmonun müşayiəti ilə oxumuşdur. 1914-cü ildə Saratov konservatoriyasını bitirib. Rusyanın müxtəlif şəhərlərində opera teatrlarında çalışıb. 1938-ci ildən sonra Azərbaycan Opera və Balet Teatrında solist olub. Müxtəlif partiyaları ifa edib. Operada F. Şalyapin, Ş. Lemeşev, Bülbül və başqa məşhur sənətkarlarla çıxış etmişdir.

Yazıçı-dramaturq **Sabit Rəhman Şəkidə** (1910—1970) anadan olmuşdur. Dram əsərləri AMT-də oynanılmışdır.

1909-cu ildə **Bakının dənizkənarı bulvarında** inşaat işlərinə başlanmışdır.

## Məktəbəqədər tərbiyə

### Uşaqlarda bacarıqların üzə çıxarılması və onların düzgün inkişafı

Vəndam qəsəbə uşaq bağçasında 40 nəfər uşaq tərbiyə alır. Uşaqlar böyük və kiçik yaşı qrupları üzrə 2 qrupda birləşirlər.

Bağçada 12 nəfər tərbiyəçi və digər xidmət işçiləri uşaqlara qayğı göstərir. Onlardan 4 nəfəri tərbiyəçi, 2 nəfəri dayə, bir nəfəri musiqi rəhbəridir. Qalanları isə texniki işçidir. Uşaqların düzgün tərbiyəsi, bacarıqlarının üzə çıxarılması, məktəbe hazırlanması kollektivin qarşısında duran əsas və vacib məsələlədir. Bu məqsədə bağçamızda müxtəlif təmrinlər, oyunlar, bayram günlərində bədii tədbirlər təşkil olunur.

Lakin bu yazida uşaqların bacarıqlarının üzə çıxarılması və düzgün inkişafı ilə əlaqədar həyata keçirdiyimiz tədbirlərdən danışmaq istərdim.

Bacarıq anadangəlmə keyfiyyət deyil, onlar inkişaf prosesində mövcudur və qeyri-müəyyən fəaliyyət prosesində inkişaf edə bilməz.

Hər bir uşaqda hər hansı fəaliyyət üzrə bacarıq var. Onların inkişaf seviyəsi isə hər uşaqda müxtəlidir.

Ümumi və xüsusi bacarıqlar da var. Hər bir bacarığın da mürəkkəb quruluşu, strukturu mövcuddur. Bacarığın aparıcı xüsusiyyəti təsəvvürdür. Buna təxəyyül də yardımçı ola bilər. Hansı ki, bunlarsız fikri bir yere toplayıb, cəmləmək olmaz. Təfəkkür isə bu ami-

li öz süzgəcindən keçirib yaradıcı bir qənaət gəlir.

Məlumdur ki, eyni yaşda olan uşaqların bacarıqlarının inkişafı müxtəlif seviyyədə ola bilər. Bu, uşaqların ümumi inkişafından və ilk tərbiyəsinən də asılıdır. Tərbiyəçi bunu unutmamalıdır ki, hər bir uşaq fərdi ya-naşmaqla ona xüsusi vaxt ayırmalı və diqqət yetirməlidir.

Uşaqlar əllerin cürbəcür hərəkətlərinə yiyələnlərlər. Tərbiyəçi yaradıcı mühit yaratmalıdır ki, uşaqlar maraqlı, yaradıcı və məqsədli olsunlar. Uşaqlarda bacarıqları izləmək, inkişaf etdirmək üçün onlara sərbəstlik, təşəbbüskarlıq, liderlik imkanları verilməlidir.

Uşaqların fəaliyyətinə pedagoji cəhətdən baxsaq, onlarda müşahidəciliyin, yaddaşın, diqqətin, estetik hissənin inkişafını görərik. Uzun illər təcrübəm əsasında deyirəm ki, uşaqların subyektiv aləməne daxil olmaq olar. Bunun üçün onları müşahidə edərək, obyektiv olaraq öyrənmək lazımdır.

Adicə yaşı yarımlıq uşaqlar müəyyən cizma-qaralar edirlər. Onlardan soruşsaq, qırıq-qırıq sözlərlə dediklərindən, el və qol, baş hərəkətlərindən başa düşürsən ki, nəyi isə təsvir etməyə səy göstərirlər.

Uşaqlarda bacarıqların üzə çıxarılması və onların düzgün inkişafı onun yaşadığını şəraitdən və düzgün tərbiyə-

dən asılıdır. Əsas bünövər isə ailədir, bağdadır, məktəbdir, ictimaiyyətdir.

Uşaqlarda bacarıqların inkişafı o vaxt öz bəhrəsini verə ki, təlim işi tərbiyeçi tərəfindən ardıcılıqla aparılsın. Aydındır ki, uşaqların təfəkkürü lazımı qədər inkişaf etməmişdir. Əllərin inkişafı zəifdir, texniki vərdişlər hələ ki, yoxdur. Yuxarı yaşlara qalxdıqca, təlim-tərbiyə işinin düzgün quruluşundan asılı olaraq, uşaq hər hansı bir əşyayanın, hadisənin və s. əsas əlamətlərinin söyləmək bacarığı qazanır.

Bacarıqların inkişafı da elə analitik təfəkkürün inkişafı ilə bağlıdır. Uşaq əşyani görmək yənəsi onun hissələrini müqayisə etməyi-hansının böyük, kiçik, cavan, qoca və s. olduğunu bilir, öyrənir.

Talantlı, istedadlı, bacarıqlı uşaqları düzgün istiqamətə istiqamətləndirək, inkişafın yüksək seviyyəsinə qalxa bilərlər. Bunun üçün isə vətənimizdə hər bir uşaqın inkişafı üçün bütün imkanlar yaradılır və yaradılmaqdə davam edir.

Bizim hər birimiz borcudur ki, gələcəyimiz olan uşaqları milli ənənələre sadıq, ümumbəşəri dəyərlərə söykənən, xalqına, vətəninə bağlı, cəmiyyətin ümumi qurucusu kimi vətənpərvər vətəndaş kimi yetişdirək.

**Mələkə NURƏMMƏDOVA,** Vəndam qəsəbə uşaq bağçasının müdürü.